



Sirin BÜNYADOVA,

Otra əsrlərdə misgərlik sənətinin inkişafı

Azərbaycanda mövcud olan sənət sahələrində bizi də misgərlikdiz. Təbiətdə külçə halında təpişən mis insanlara çox qədimlərdən tanış olan ilk metaldır. Tuncun əmələ gəlməsi ilə misdən intima edilməmiş və o müstəqil sənət sahəsinə çevrilmişdir. Məlum olduğu kimi, tunc özü də misə qatılan bizi sıra qatışlıqlardan (qalay, arsen və s.) əmələ gəlir.

Dünyanın müxtəlif ölkələrində yayılmış misgərlik qədim sənət növü kimi Azərbaycanda da mövcud olmuşdur. C. Xəlilov qalayın Azərbaycana başqa yerlərdə gətirildiyini deyir (19, s. 45).

Əhalının həyatında böyük əhəmiyyətə malik olan misin eridilmesi izlərinin aşkar edilmesi başçarixində eneolit dövrü kimi adıqazamıdır. Misin aşkar olunması ilkin metal emalının başlangıcı sayılır. Xüsusən də Azərbaycanda yerli mis yataqlarının mövcud olması burada bir sənət sahəsi kimi misgərliyin inkişafını təmin etmişdir. Tasadüfi deyildir ki, orta əsrlər dövründə de bir sənət sahəsi kimi inkişaf etdiyi ölkəmizin müxtəlif şəhərlərində aparılan arxeoloji qazıntırlarla da təsdiq olunmuşdur. Mingəçevirdə bütün qazıntılar boyunca bes misəritmə küresi aşkar edilmişdir (21, s. 133-134). Bu, misdən hazırlanan məmulatların yerli istehsalə aid olduğunu söyleyməye əsas verir.

Azərbaycanda mis məmulatları e.ə. (V-IV) minillikdə istifadə edilmişdir. Arxeoloji tədqiqatlar zamanı eneolit dövründə abidələrdən mis məmulatları (əsasən bəzək əşyaları) aşkar olunmuşdur. Misgərliyin qədim nümunəsi Əlikömək tapasından (e.ə. II minilliyyin ikinci yarısı) təpılmış bürünə qazandan

ibarətdir. Ümumiyyətlə, misdən düzəldilən əşyalar müxtəlif çeşidli olmuşdur. Belə ki, ondan müxtəlif avadanlıqlar, bəzəklər, qab-qacaqlar, fırqlar və s. əşyalar hazırlanmışdır. Məişətdə mis qablarla olan tələbat bu sənət növünün göləcək inkişafını da zəruri etmişdir. Mis ilə yanaşı, mis qatışlığından əmələ gələn metallardan da istifadə olunurdu. Təəssüf ki, Azərbaycanın misgərlik nümunələri Azərbaycandan uzaqlarda dünya muzeylərində saxlanılır.

XII əsrde təsərrüfat, mədəniyyət sahəsində olduğu kimi sənətkarlıqda da yüksək inkişaf müşahidə olundur. Sənətkarların öz emalatxanaları və təşkilatları (əxilər) vardi. Azərbaycanın xüsusən on iri şəhərlərində metal məmulatları hazırlanıyan mərkəzələr olmuşdur. Qeyd edək ki, «bütün orta əsrlər boyu davam edən məmulat növü üzrə ixtisaslaşma nəticəsində tökməcilik, misgərlik, zərgərlik, domirçilik, silahsازlıq, çilingərlik və b. müstəqil sənət sahələri formalasmışdır» (7, s. 175).

Arxeoloji qazıntırlar orta əsrlər-

də də misgərliyin inkişafını təsdiq edir. 1950-ci illərdə Bakıda Hüsnü Hacıyev küçəsində tikinti zamanı mis və misgərlik sonot nümunələri aşkar edilmişdir. Qəbulədə arxeoloji tədqiqatlar zamanı misgərlik nümunələri aşkar olunmuşdur. «Misgərliyin hazırlanıqları qablar nümunə olaraq üzərinə ince və zəngin naxış həkk olunmuş misdən astafə lüləyini, kiçik cami, orob olıbasi ilə yazılı və nəfis naxış vuруlmış böyük camın ağız hissəsini, mürəkkəb qabını gəstirmək olar. Mis təbəqədən düzəldilmiş sokkiz-guşalı medalyon xüsusi maraq doğurur» (9, s. 47).

T.Dostiyev Azərbaycanda «misgərlik sonotinin varlığını sonadəşdirən tapıntılar» arasında Şabrandan təpılmış qəliblər, alətlər, möşət əşyalarının olduğunu qeyd edir. O göstərir ki, qazıntıdan döymə üsulu ilə hazırlanmış oymanın oxşar formasını Bakı şəhərində rast gəlinmişdir. Şabrandan XII-XV əsrlərə aid mis və tunəndən hazırlanmış hovongdəstə, tərəzi gözləri, mis qapı dəstəyi, at fırqası, qılıf qırığı, mis qablar və uşaq oyun-

caqları da tapılmışdır. Şabran şəhərindən tapılmış çiragların oxşarları Bakı, Şəki, Muğan və İrandan da məlumdur (14, s. 135-137). «Arxeoloji tədqiqat işləri noticessində XIII - XIV əsrlərə aid maddi mədəniyyət nümunələri və XII əsrdə Şirvanşah Fəriburzun oğlu Mənuşəhrün adından zərb olunmuş mis pul aşkar edilmişdir» (15, s. 67 - 68). F. Osmanov Qəbələ şəhərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan bütün nəfis mislər IX əsrdən sonra təbaeqələrde aşkar edildiyini söylərir. Çəkme şəhərlərinin əksəriyyəti Qalanın X - XIV əsrlərə aid maddi təbaeqəsinən tapılmışdır. XIII əsrdə aid təpələn çiragların ferqli olduğunu göstərir. Müllişlər demirçilik, misqərlilik, zərgərlik kimi sənət sahələrinin geniş inkişafının VIII - XIV əsrlərə aid maddi təbaeqələrə daxilən, xüsusilə qazıntıları şəhərdə işlədilən, müxtəlif növ əmək alətlərinin, yübhəsi, yalnız cüzi bir hissəsi arxeoloji qazıntılar nəticəsində tapılmışdır. Onların içərisində həm sənətkar alətlərinə - çəkic, maşa, iskənə, zindan və s., həm də təsərrüfat və misjəsət işlədilən alətlərə - toxə, bel, çin, balta, bıçaq, çapacəq, dehra, oymaq, biz, qayıq və s. tösdüf edilmişdir» (6, s. 9).

Sırvansahlar sarayında aparılan arxeoloji qazıntılarından tapılan tunc çiraq haqqında məlumat veren R. Əfendi məməlatın hazırlanma qaydasına dair maraqlı bir məsələyə toxunaraq yazar: «Bu çiraq bütöv bir halda mum qəlibələr əsasında təkmən üsulu ilə düzəldilmişdir. Bu üsulun texniki cəhəti belədir: avval adı balı məlumundan istenilən şəyanın modelini düzəldir, sonra bu modelin əsasında tunc təkmək üçün forma qayırırdılar. Mum mənəciliq tərtəməsin deyə, onu əridib çıxarıır, yerine isə ərinmiş tuncu töküb istenilən əşyani alırlar. Lakin

alanın əşyani sonra qılıbdan çıxmış qəmək mümkün olmadıqdan, her dəfə qəlibi sindirirdilər. Beləliklə, her yeni əşya üçün model və qəlib düzəldirdilər. Məhz ona görə də bu məməlatlar cox qiyimli sayılırdı. Qədimdən bu əşyalardan yuxarı təbaeqəye mənsub olan şəxslər istifadə edə bilirdi» (5, s. 26). «Bordun metal ustalarının hazırlanması oludğu məməlatlar içərisində IX - XII əsrlərə aid edilen nümunələr iştiraklı təşkil edir» (19, s. 96).

Qeyd edik ki, «Şabran şəhərində 1986-cı il qazıntıları zamanı IX - XIII əsrlərə əhət edən təbaeqədən mis çiraglar, metal ərimək üçün odadavamlı put, qəlibler, hemçinin demir alet qılıqları aşkar olunmuşdur. Bütün buların tədqiqatçılarına imkan vermişdir ki, orada inkişaf etmiş orta əsrlər dövründə mis məhsulları istehsalı mərkəzinin olması qənaətinə gəlinir» (3, s. 136-137). Şabrandakı qazıntılar zamanı «odadavamlı gildən düzəldildi, mis bir ədad formə qılıb odda yandığında xarici tərəfi qızarmış, içərisində isə mis əriməti qılıqları saxlamışdır. Buradan yerli istehsal məhsulu olan mis camları da tapılmışdır. Döymə, zərbətme, qaynaq, cılalama yolu ilə hazırlanmış bu camların cox da hündür olmayımədən oturacağı vardır. Əldə olunan mis məməlatlar sübət edir ki, IX - XIII əsrlərə yüksək inkişaf seviyyəsinə çatmış mis istehsalında sənətkarlar müxtəlif texniki usullardan (tökme, döymə, zərbətme, burma, möhürleme, desme və s.) geniş istifadə etmişdilər» (3, s. 137).

1206-cı ilə aid olan tuncdan tökmüş Şirvan lüləyi hələ de Rusiyannın Sankt Peterburq şəhərindəki Dövlət Ermitajında saxlanılmışdır. Heyvan heykellərindən ibarət olan bu qabda müxtəlif xarakterli təsvirlərlə (insan, heyvan fiqurları, ziyanət və ov şəhəsi) bərabər, onu

həzırlayan ustannın adı da (Əli Məmməd oğlu) həkk olunmuşdur.

Əhalidən yüksək telebatın olması misqərliyin sonrakı dövrlərdə de inkişafın temin etmişdir. Misqərlük orta əsrlərde yüksək inkişaf mərhəlesiనe çatmışdı. Bunu bir stra böyük şəhərlərdə mövcud misqər məhəllələrinin olması da təsdiq edir. Bundan əlavə «Mahir Şamaxı zərgərləri mis qabların, silahlarnın və bezək şeylərinin üzərində qızıl suyu ilə böyük ustalıqlı naxışları vura bilidilər. Buna 1589-cu ildə Boris Qudonova göndərilən 10 əedad debilə üzərindəki bəzəkləri misal göstərmək olar. Bunların 8 əddə Şamaxı ustaları tərəfindən düzəldilmişdir» (4, s. 13).

Bəzən tarixi dövrlərin çətinliyi məden işinin lengiməsinə səbəb olurdu. M. Heydərov göstərir ki, X - XIII əsrin evvəllərinə aid mənəbəd məden-filiz işinin əhamiyətli nailiyyətləri (xüsusilə Sızde) barədə şəhəratlı edir. Monqolların vurdुvū zərbədən sonra yalnız Qazan xanının dövründə bu işdə canlanma müşahidə olunur (10, s. 190).

Orta əsr müllişlərinin əsərlərində misqərlədə işlənən misdən hazırlanmış müxtəlif məməlatlar haqqında məlumatlara rast gelmək mümkündür ki, bu da bizzət sənət növü kimi misqərliyin geniş inkişafı haqqında təsəvvür yaradır. Azərbaycanın ayrı-ayrı şəhərləri haqqında məlumat veren orta əsr müllişləri öz əsərlərində bu yerlərdə mövcud olan faydalı qazıntılardan və metallardan düzəldilən müxtəlif əşyaların adlarını çəkmişlər, o cümlədən misdən hazırlanmış məməlatlərdən bəhs etmişlər. Onlar Azərbaycanda mis yataqlarının olduğunu qeyd etmişlər. Belə məməlatlarda misqərlilik möşəqələrə mövcud olan karxanaların mövcudlığı göstərilir. Həmdullah Qəzvinî

Azərbaycanda öz məhsuldarlığı ilə tanınan mis yataqlarının olduğunu və isti döymə üsulundan istifadə olunmuşdur. Bunun üçün isə misin əridiləb döyülməsi, calaqların birləşdirilməsi, çarxlama, qalaylama, naxışlama və s. proseslərdən keçidkən sonra müxtəlif əşyalar alınırdı. Hemçinin bu işdə bəzi misqərlilik alətlərindən də istifadə olunurdu. Lakin bu prosesin başa gəlməsi üçün misqərlilik sənətində mis qızdırın kürə və ocağın davamlı yanması üçün xüsusi olaraq kuryeo havadaxil edən qoşa körükən istifadə olunurdu. Bu barədə H. Quliyevin şəhəri maraq doğurur: «Havanın körəyə daxil olması üçün üst taxtallarda diametri 5-6 sm olan dəlkilər (dəlkilərin ağızını dəvəsin denir) tikilmiş qapaqlar örtürdü. Bu qapaqlar körəyin içərisinə vurulurdu. Bəlliidir ki, indi qəder «mükəttəlif adlarda 100 növ mis məməlatləri malumdu» (8, s. 1). Dəvələrə taxilan zinqrovular da yerli misqərlər tərəfindən hazırlanırdı. Bu mis məməlatlərinin zənginliyinə dəlalet edir. Bundan əlavə «Mis məməlatları bəzən məsələn, XII əsr Naxçıvan türbələrində, XIII - XIV əsrlər Bərdə və Qarabağlar, XV əsrdə Bakı Şirvanşahlar sarayı, XVIII əsr Şaki xan sarayında və s. bu kimi memarlıq abidələrində də istifadə olunurdu» (8, s. 1). Dayaz qabuların istehsalı «xarə», dərin qabuların istehsalı «çəzafə» adlanır (16, s. 362). «İndiki Azərbaycanın arazisi üzərində mis mədənləriylə zəngin olan Kiçik Qafqaziya dağlarında, mis istehsalının çox qədimdən, dəfə əsrdən belə, icra edildiyi haqqında nümunələr vardır. Məsələn, qədim mis əntitlərinin nişanələri, saysız qədim əşyalar (burlanlardan əkinəsi) Zəngəzur qazasında «köhnəkiş» adlanır, onların formaları, xassələri, hemçinin qalmış olan alətlərdir (daş balta və qeyrili) ki, burlan-

lık meməlatlarının əldə oluması üçün texnoloji baxımdan ərimətə və sohbət açır. O, hemçinin gəsərər ki, Azərbaycanın Savalan dağılarındakı yataqda qırımızı temiz mis olur (20, s. 58).

Azərbaycan xalqının görkəmli şairlerinin də eserlərində ara-sırə mixtelif məməlatlər arasında misqərlilik nümunələrinin adları rast gelinir. Məsələn, Nizaminiin əsərlərində misqərlədə işlənən misdən hazırlanmış məməlatlər haqqında məlumatlara rast gelinir ki, bu da bizzət bir sənət növü kimi misqərliyin geniş inkişafı haqqında təsəvvür yaradır (1, s. 28 - 30). Nizami misdən hazırlanmış məməlatlərin adlarını xatırladır (12, s. 60).

Nizami yazır :

Görsəsən bir misdir, üzərinə qızıl çəkilmis (17, s. 53).

Əhalinin böyük tələbatını ödəmək məqsədilə hazırlanmış həmin məməlatlər istifadə məqsədindən görə bir neçə yerə ayırlı ki, bunlardan «Xəmsə»də adalarına rast geləndiklərimiz aşağıdakılardır: dolça, astafa, qazan, test, kasa, piyale, bade, çıraq, manqal, cam, kəfkin (13, s. 60). Orta əsrlərdə təkqulmuş su qabları olan parçalar da var idi. Piyale qulpsuz kiçik qab id və mis və gümüşdən düzəldilirdi.

Odda əriməsi və soyuduqda yenilik forma alması kimi xassəyə malik olması hələ qədimdən insanların müshahidəsindən yoxmamışdır, ondan balta, xəncər, bəzək əşyaları və s. kimi əşyalar düzəldilmişdir. Mis yumşaq metaldir, paslanmır və ondan hazırlanmış əşyalar uzun müddət qala bilir. Cuxur ovulmuş güllə və ya daş içərisində istenilən formada ərimiş misdən alətlər elədə etmək mümkün olurdu. Belə ki, soyuylərə mis oyuqdaçı her hanşı formanı alırlı.

Etnografların bəsənətkarlıq sahəsində əldə etdikləri müşahidələr onu deməye əsas verir ki, misqərlər məhsullarının oldur (18, s. 471). O, mızanın (torzı) adı çıkmışdır (18, s. 469). Ən qədim mis orası Naxçıvanda Kültəpə yaşayış maskənindən tapıldığı məlumdur (16, s. 59). Bundan əlavə qazıntılar zamanı orta əsrlərə aid mis məsiş əşyaları da tapılmışdır. Bu xüsusda Ə. Novruzlu yazar: «Naxçıvandın aşkar etdiyimiz XV əsrdə aid mis qazan dövrün bənə möhsullarının formasını bərpə etməyə imkan verir. Qazan yarımdairəvi formanı xatırladır. Ağzı yaxın divisorları şaqılı şəkildə formalşdırılmışdır. Ağzının kanarı isə azaciq xaricə açılmışdır. Xaricdən gövdəsinin görünən hissəsi döymə və cizmə üsulları ilə zəngin bəzədilmişdir» (13, s. 120). Bu onu göstərir ki, orta əsrlərdə mis qəsərərin bezi dərildən misqərlərin bezi dərildəsinə də yer verilmişdir. Bəlliidir ki, indi qəder «mükəttəlif adlarda 100 növ mis məməlatləri malumdu» (8, s. 1). Dəvələrə taxilan zinqrovular da yerli misqərlər tərəfindən hazırlanırdı. Bu mis məməlatlərinin zənginliyinə dəlalet edir. Bundan əlavə «Mis məməlatları bəzən məsələn, XII əsr Naxçıvan türbələrində, XIII - XIV əsrlər Bərdə və Qarabağlar, XV əsrdə Bakı Şirvanşahlar sarayı, XVIII əsr Şaki xan sarayında və s. bu kimi memarlıq abidələrində də istifadə olunurdu» (8, s. 1). Dayaz qabuların istehsalı «xarə», dərin qabuların istehsalı «çəzafə» adlanır (16, s. 362). «İndiki Azərbaycanın arazisi üzərində mis mədənləriylə zəngin olan Kiçik Qafqaziya dağlarında, mis istehsalının çox qədimdən, dəfə əsrdən belə, icra edildiyi haqqında nümunələr vardır. Məsələn, qədim mis əntitlərinin nişanələri, saysız qədim əşyalar (burlanlardan əkinəsi) Zəngəzur qazasında «köhnəkiş» adlanır, onların formaları, xassələri, hemçinin qalmış olan alətlərdir (daş balta və qeyrili) ki, burlan-

haqqında məlumat verməmişdir (18, s. 471). O, mızanın (torzı) adı çıkmışdır (18, s. 469). Ən qədim mis orası Naxçıvanda Kültəpə yaşayış maskənindən tapıldığı məlumdur (16, s. 59). Bundan əlavə qazıntılar zamanı orta əsrlərə aid mis məsiş əşyaları da tapılmışdır. Bu xüsusda Ə. Novruzlu yazar: «Naxçıvandın aşkar etdiyimiz XV əsrdə aid mis qazan dövrün bənə möhsullarının formasını bərpə etməyə imkan verir. Qazan yarımdairəvi formanı xatırladır. Ağzı yaxın divisorları şaqılı şəkildə formalşdırılmışdır. Ağzının kanarı isə azaciq xaricə açılmışdır. Xaricdən gövdəsinin görünən hissəsi döymə və cizmə üsulları ilə zəngin bəzədilmişdir» (13, s. 120). Bu onu göstərir ki, orta əsrlərdə mis qəsərərin bezi dərildən misqərlərin bezi dərildəsinə də yer verilmişdir. Bəlliidir ki, indi qəder «mükəttəlif adlarda 100 növ mis məməlatləri malumdu» (8, s. 1). Dəvələrə taxilan zinqrovular da yerli misqərlər tərəfindən hazırlanırdı. Bu mis məməlatlərinin zənginliyinə dəlalet edir. Bundan əlavə «Mis məməlatları bəzən məsələn, XII əsr Naxçıvan türbələrində, XIII - XIV əsrlər Bərdə və Qarabağlar, XV əsrdə Bakı Şirvanşahlar sarayı, XVIII əsr Şaki xan sarayında və s. bu kimi memarlıq abidələrində də istifadə olunurdu» (8, s. 1). Dayaz qabuların istehsalı «xarə», dərin qabuların istehsalı «çəzafə» adlanır (16, s. 362). «İndiki Azərbaycanın arazisi üzərində mis mədənləriylə zəngin olan Kiçik Qafqaziya dağlarında, mis istehsalının çox qədimdən, dəfə əsrdən belə, icra edildiyi haqqında nümunələr vardır. Məsələn, qədim mis əntitlərinin nişanələri, saysız qədim əşyalar (burlanlardan əkinəsi) Zəngəzur qazasında «köhnəkiş» adlanır, onların formaları, xassələri, hemçinin qalmış olan alətlərdir (daş balta və qeyrili) ki, burlan-

mis istehsal edildirdi» (11, s. 139).

Misden hazırlanan memulatlara istehsalı çatın başa gelen ve böyük zəhmət tələb edən bir iş olmuşdur. Buna baxmayaqar, mösiyət-də istifadə olunan sornic, sörpuş, sini, səhəng kimi təvazimatlar, hətta zərb aləti sinc də misden ha-

zırılanırdı. XIII – XV əsrlərde Qızıl Ordanın sikkəsi pulo (pul sözündə götürürlüb) da misden olurdu.

Bələliklə, bu sonət növü daha qədimlərdən yaranaraq təsərrüfat, iqtisadi əlaqələr və eyni zamanda maddi mədəniyyət ilə bağlı olmuş və bu zəmində öz inkişafını davam

etdimişdir. Azərbaycanın yerli mis mədənlerinin olması xammal təchizatı ilə temin etmişdir. Xüsusun orta əsrlərdə bu sonət sahisi artan tələbatı ödəyə bilməmişdir. Azərbaycanda misgərliyin mərkəzi Lahic olmuşdur.

Ədəbiyyat

1. Əfəndiyev R. Azərbaycanda misgərlik. «Elm və həyat» jurnalı, № 10, 1977.
2. Osmanov F. L. Qəbəlinin metal memulatı haqqında. Azərbaycan tarixi məsələləri. B.: Azerb. SSR EA nəşriyyatı, 1966.
3. Abbasov F. Şəhrən. B.: Elm, 2002.
4. Quliyev H., Tağızadə N. Metal və metal sanatkarlığı. B.: Azərəşir, 1968.
5. Əsfandı R. Azərbaycan dekorativ – tətbiqi sonatları. B.: İşiq, 1976.
6. İbrahimov F. Bakıda metalisəmə tarixi (IX – XVII əsrlər). B.: Elm, 1995.
7. Mustafayev F. A. Azərbaycanda sonatkarlıq. Bakı, Altay, 1999.
8. Mednye ornamətlərirovannye izdeliya Azərbaycana. (pod red. P. A. Azijskoy) B.: Elm, 1973.
9. Babayev I. A., Əhmədov Q. M. Qəbəla. B.: Elm, 1981.
10. Geydarpov X. M. Xora və şəhər və qəsəbələrin əmək mədəniyyəti. B.: Elm, 1982.
11. Valili M. Azərbaycan coğrafi-təbii, etnoqrafik və iqtisadi mühəhizat. B.: Azərəşir, 1993.
12. Bünyadova S. Nizami və etnoqrafiya. B.: Elm, 1992.
13. Novruzlu Ə. Azərbaycanın orta əsr sonatkarlığı (XIV – XVII əsrlər). B.: Elm, 1997.
14. Dostiyev T. Simal-sarıq Azərbaycan IX – XV əsrlərde. B.: Bakı Universitetinin nəşriyyatı, 2001.
15. Hüseynov M.M., İsmayılov Q.S., Quliyev N.M. Azərbaycanın arxeoloji abidələri (Qədim dəs dövrü – orta əsrlər). B.: ADU nəşri, 1981.
16. Azərbaycan etnoqrafiyası. I c. B.: Elm, 1988.
17. Nizami Gəncəvi. Xosrov və Şirin. B.: Elm, 1981.
18. Xaqani Şirvani. Seçilmiş əsərləri. B.: Azərbaycan SSR EA nəşriyyatı, 1956.
19. Xalilov C. M. Maddi mədəniyyət abidələrinin əhəmiyyəti və mübahizəsi. B.: Azərəşir, 1961.
20. İyakut al-Xamani. Muddəmələlər. (Sənədlər və məzmunlar) B.: Elm, 1983.
21. Aslanov G.M., Vaidov P.M., İoñik G.I. Drevniy Minigetchaur. (epocha eholitika i bronzy) B.: AN Azərb. SSR, 1959.

Development of a copper affair in Azerbaijan in Middle Ages

Summary

One of ancient crafts characteristic for Azerbaijan is copper affair. Development copper affair in Middle Ages was promoted especially by presence of local deposits of copper. During archeological excavations in Azerbaijan various copper products have been found copper - smelting furnaces, and also. Many of these products are exposed in many museums of the world. Presence of copper products in Middle Ages is confirmed also with the Azerbaijan poets. Manufacture of copper products was very heavy and labour-consuming business.

Развитие медного дела в Азербайджане в средние века

Резюме

Одним из древних ремесел характерных для Азербайджана является медноксное дело. Развитию медноксства в средние века способствовало особенно наличие местных залежей меди. Во время археологических раскопок в Азербайджане были найдены меднодавильные печи, а также различные медные изделия. Многие из этих изделий выставлены во многих музеях мира. Наличие медных изделий в средние века подтверждают и азербайджанские поэты. Производство медных изделий было очень тяжелым и трудоемким делом.